

**Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi inzibati binasının
yenidən qurulması və əsaslı təmiri işlərinin satın alınması ilə əlaqədar**

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tenderin predmeti:

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmiri işlərinin satın alınması.

- iddiaçılar öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat zərfdə yazılı formada təqdim etməlidirlər;
- tenderdə iştirak etmək istəyənlər 500 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Dövlət Statistika Komitəsinin inzibati binasının yerləşdiyi Bakı şəhəri, İnşaatçılar prospekti 81 (otaq 513) ünvanından əldə edə bilirlər (əlaqələndirici şəxs Qasımova Qönçə, telefon: 012 538-62-57).

Adı:	Dövlət Statistika Komitəsi
Hesab №-si	AZ59CTRE00000000000002238401
VÖEN:	1300189411
Benefisar (alan) bank	Dövlət Xəzinədarlıq Agentliyi
Kodu:	210005
VÖEN:	1401555071
Müxbir hesab:	AZ41NABZ01360100000000003944
SWİFT BİK:	CTREAZ22
XHK	2238401(002353)
Büdcə təsnifatının kodu	142340
Büdcə səviyyəsinin kodu	7

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar analoji işlərin görülməsində təcrübəyə, peşəkar kadr heyətinə, zəruri maşın-mexanizm və texnikaya malik olmalıdırlar.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərfin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1.0 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə aidiyyətli orqanlar tərəfindən (vergi orqanı, DSMF) verilmiş arayışlar;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının ixtisasına dair məlumatlar (sertifikatlar, lisenziyalar, analoji işlərin yerinə yetirilməsində təcrübəsini təsdiq edən sifarişçi müəssisə və təşkilatların tövsiyə məktubları və s.);
- işlərin keyfiyyətinə dair zəmanət;
- tikinti-quraşdırma işlərini həyata keçirməyə icazə verən lisenziya.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır. Xarici dildə tərtib olunmuş sənədlər Azərbaycan Respublikasının müvcud qanunvericiliyinə uyğun müvafiq qaydada rəsmiləşdirildikdən (konsul leqallaşdırılmasından və ya apostilin verilməsindən) sonra Azərbaycan dilində notariat qaydasında təsdiq olunmuş tərcümələri ilə birlikdə təqdim edilməlidir. Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini ikiqat zərflərdə, imzalanmış və möhürlənmiş surətdə təqdim etsinlər.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və onun təminatı istisna olmaqla) 2018-ci il 26 oktyabr saat 18:00-dək, tender təklifi və onun təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-ci il 06 noyabr saat 18:00-dək Dövlət Statistika Komitəsinin inzibati binasının yerləşdiyi Bakı şəhəri, İnşaatçılar prospekti 81 (otaq 513) ünvanına (əlaqələndirici şəxs Qasımova Qönçə, telefon: 012 538-62-57) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 2018-ci il 07 noyabr saat 11:00-da yuxarıda qeyd olunan ünvanda, 414-cü otaqda açılacaqdır.

Tender Komissiyası